



HACIQABUL

№ 19
(678)

18 noyabr
2017-ci il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

Milli birliyin təntənəsi



17 noyabr tarixi Milli Dirçəliş günüdür. Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan bu tarix Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm rol oynayıb.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Minlərlə insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Hər bir dövlətin qurulmasında tarixi hadisələrin xüsusi rolu və əhəmiyyəti olub. Bu baxımdan müstəqillik uğrunda xalqımızın mücadilə tarixinə nəzər salsaq milli dirçəliş hərəkatının xüsusi yerinin olduğunu görürük. 1988-ci ilin noyabrında insanlar

meydanlara çıxmaqla Azərbaycanı müstəmləkə əsarətində saxlayan sovet imperiyasına qarşı ilk kütləvi etiraz səslərini qaldırdılar. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir.

Azadlıq istəyi xalq hərəkatından başlasa da meydana rəhbərlik iddiasında olanların sərbətsizliyi və sərəştəsizliyi nəticəsində və respublikanın dərin böhrana sürükləndiyi bir vaxtda insanlar getdikcə daha da dərinlən əmin olurdular ki, həqiqi liderə böyük ehtiyac var. Tarix də sübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənlişməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin müstəsna rolu danılmazdır. Belə tarixi şəxsiyyətin, dahi siyasətçinin Heydər Əliyev olduğu hər kəs tərəfindən qəbul olunurdu.

1969-1982-ci illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyinin bünövrəsini qoyan

Heydər Əliyev xalqımızın ciddi və tələpklü problemlər qarşısında dayandığı bir dövrdə öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atıldı, misilsiz tarixi xidmətlər göstərdi. Ulu öndər Azərbaycanın müstəqilliyinin əldə olunmasında, dövlətçiliyin yaradılmasında, milli birliyin qorunub saxlanılmasında tarixi missiya həyata keçirdi. Bu mənada Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatına başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra cərəyan etdi. Ulu öndərin gəlişindən sonra milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı missiyaya çevrilərək milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu.

1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xi-

laskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, Azərbaycanın dövlət müstəqilliyini təmin etdi.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin idayalarının başlıca qayəsini təşkil edirdi. Son 14 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasi meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini

daha da möhkəmləndirir, ölkə rəhbərinin müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

17 noyabr tarixi isə müstəqilliyimizin möhkəmləndirilməsində ən önəmli tarixlərdən biridir. Hər il xalqımız bu tarixi təntənə ilə qeyd edir.

17 noyabr Milli Dirçəliş günü Hacıqabulda da qeyd olundu. Həmin gün rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun ayrı-ayrı idarə, müəssisə rəhbərləri, bələdiyyə sədrləri, İƏD üzrə nümayəndələr ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər, müstəqilliyimizin banisi olan dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.

"Hacıqabul"

Bu sayımızda

Pambıq yığımı davam edir

Səh. 2

Gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan layihə

Səh. 2

Azərbaycanda aqrar sektorda vergitutma

Səh. 3-4

Üçrəngli bayrağımız xalqımızın milli mənsubiyyətinin, tarixinin rəmzidir



Noyabrın 8-də Hacıqabul rayonunda Dövlət bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi

Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mədəni dünyasının rəmzidir.

Bayraq hər bir millətin və milli dövlətin mühüm atribut rəmzlərindən biridir.

Bütün xalqların və millətlərin təmsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyləndirilir.

Noyabrın 8-də rayonumuzda Dövlət bayrağı gününə həsr olunmuş tədbir və Bayraq Meydanına yürüş keçirildi.

Əvvəlcə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanla-

rının rəhbərləri və ayrı-ayrı idarə, müəssisə, təşkilat rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər.

Sonra gənclər, əmək kollektivləri, məktəblilər şəhərimizin girəcəyində ucaldılmış Bayraq Meydanına yürüş etdilər. Dəstənin önündə üçrəngli bayrağımızla bəzədilmiş maşın karvanı və bayraqdarlar vətənpərvər ruhlu mahnılar oxuya-oxuya Bayraq meydanına yollandılar. Əllərində üçrəngli bayrağımız olan gənclər bayrağımızı başları üzərinə qaldıraraq bayrağımızın nə qədər uca və dəyərli olduğunu bir daha nümayiş etdirdilər. Bayraq meydanına yetişən yürüş iştirakçıları burada konsert proqramına tamaşa etdilər. Rayonumuzun gənc istedadlı müğənniləri vətənpərvər ruhlu mahnılarla tədbiri daha da şən və mənalı etdilər.

“Hacıqabul”



Gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan layihə

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərinədən öyrənilməsində mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə məktəblilərin respublikamızın

Məmmədov rayonda son 4 il ərzində təşkil olunan tur aksiyalarından danışdı. Bildirdi ki, aksiyalar çərçivəsində rayonumuzun ümumtəhsil məktəblərindən 160 şagird 4 dəfə müxtəlif bölgələrə səyahət etmişdir. Tur-aksiya iştirakçıları 4 gün ərzində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfərdə olacaqlar. Səfər çərçivəsində şagirdlər Qəbələnin tarixi abidələri, mənzərəli təbiəti, adət-ənənələri, 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş

Pambıq yığımı davam edir



Noyabrın 18-dək rayon üzrə pambıq qəbulu məntəqələrinə 752 ton 270 kiloqram məhsul təhvil verilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,3 ton çoxdur. Belə ki, keçən ilin bu gündə tarixinə kimi 714 ton 990 kiloqram məhsul tədarük edilmişdi.

Qeyd edək ki, bu il ötən ilə müqayisədə 678 hektar çox, yeni 1204 hektar sahədə çiyid əkilib.

Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatına bağlı ənənəvi sahələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlar artıq müsbət nəticəsinə verməkdədir. Bu səmərəlilik hər regionun ab-havasından asılı olaraq əziyyətə sinə gərməyi bacaran, əlinin qabarına, alnının tərinə güvənən, əldə etdiyi

məhsulun mənfəətini görüb onun sevincini yaşaya bilən hər kəs üçün var.

Özünəməxsusluğu, zəhmətkeş insanları ilə seçilən Hacıqabul rayonu da belə rayonlardandır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən pambıqçılığın inkişaf etdirilməsinin mühüm vəzifə kimi qarşıya qoyulmasından sonra bu çağırışa ilk səs verənlərdən biri də hacıqabullular oldu. Həmin vəzifələrin icrası məqsədilə rayonda əməli işlər görülməyə başladı. Ötən il rayonun təsərrüfatlarında 526 hektar sahədə pambıq əkilirdi və 1000 tona yaxın pambıq yığılaraq təhvil verildi. Bu il isə əkin sahələri genişləndirilərək 1200 hektara çatdırılmışdır. Keyfiyyətli toxumun əkilməsi, aqrotexniki qulluğun göstərilməsi səmərəsinə verdi. Hazırda tarlalarda pambıq yığımının qızğın çağıdır. Arabir təbiət şıltaqlıq etsə də yenə də insanlar tarlalarda bol məhsulu itkisiz yığmağa çalışırlar.



müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur aksiyası çərçivəsində Hacıqabul rayonunun təhsildə, idmanda və təhsil aldıqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 şagirdi Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salındılar.

Məktəblilərin yola salınması ilə bağlı rayon Heydər Əliyev Mərkəzində mərasim təşkil edilmişdi. Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi düzərək, ulu öndərə ehtiramlarını bildirdilər. Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov tur aksiya iştirakçıları və mərasimə toplaşan valideynlər qarşısında çıxış edərək ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu müasir Azərbaycanın nailiyyətləri, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bu gün ölkəmizdə həyata keçirilən dinamik inkişafdan, yeni global layihələrdən, gənc nəsle göstərilən diqqət və qayğıdan, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı.

Mərasimə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Şükür

Qəbələ şəhərinin tarixi mədəniyyəti və etnoqrafiyası, Şəkiddə olarkən 2700 ildən çox yaşı olan bu qədim diyarın tarixi-memarlıq abidələri, qızılgüllər diyarı kimi tanınan Zaqatalanın görməli yerləri ilə tanış olacaqlar. Maarifləndirici tur-aksiya zamanı şagirdlərimiz həm də həmyaşıdları ilə bilik yarışlarında iştirak edəcəklər.

Tədbirdə çıxış edən şagirdlər və valideynlər bu layihənin həyata keçirilməsinin ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdilər. Vurğulandı ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərinədən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mədəni zənginliyini daha da artıracaq.

Mərasimdən sonra məktəblilər onlar üçün ayrılmış avtobusla tur-aksiyaya yola düşdülər.

“Hacıqabul”

İşimizdə daha məsuliyyətli olacağıq

Hacıqabul Qatarların Bərpası İdarəsi 1937-ci ildən fəaliyyət göstərir. İdarənin fəaliyyəti, demiryolunun inkişafındakı rolu, son vaxtlar görülən işlərlə bağlı qəzetimizin əməkdaşı Nazim Zeynalov müəssisənin rəhbəri Aydın Xalqovla görüşüb son vaxtlar idarə əməkçilərinin gördükləri işlərlə maraqlanmışdır.

Aydın Xalqov qeyd etmişdir ki, 1983-cü il fevral ayının 1-dən kollektivə rəhbərlik edirəm. Uzun müddətdir ki, Azərbaycanda, qonşu Gürcüstanda mövcud olan demiryolu üstündəki körpülərin dəyişdirilməsini həyata keçirmişik. Elektrik stansiyaları üçün, eləcə də ölkəmizdə inşa olunan digər nəhəng obyektlər üçün nəzərdə tutulmuş müəyyən avadanlıqlar, gəmilərlə gətirilən ağır yüklər müəssisəmizin fəhlələri tərəfindən boşaldılıb. Çünki, ən ağır tonnajlı yük kranları idarəmizə məxsusdur. Bundan əlavə, demir yolu qezaları zamanı qezanın nəticələrini aradan qaldırmaq üçün qüvvələri səfərbərliyə alaraq əlimizdən gə-

lənə əsircəmənmişik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yaxından köməkliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, o, cümlədən demiryolunun inkişafına dövlət səviyyəsində göstərilən qayğı bizi gündəlik işimizdə, fəaliyyətimizdə daha məsuliyyətli olmağa səsləyir. Bu günlərdə Bakı-Tbilisi-Qars demiryolunun açılması, bu yolun tarixi əhəmiyyətli bir yol olması hər birimizin sevincinə səbəb olmuşdur. Ölkəmiz bu layihəni istismara verməklə mühüm tranzit imkanlarını artırır. Bu da öz növbəsində ölkəmizin beynəlxalq müstəvidə iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək, onun tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Azərbaycan ilə yanaşı Gürcüstan və Türkiyə də tranzit daşımalardan yüksək gəlir əldə edəcək. Həm də yükdaşımalarda zaman fərqi iki dəfə azalacaq. Bu da layihənin ölkəmiz üçün iqtisadi cəhətdən səmərəli olduğunu göstərir. Bütün bunlar biz demiryolçuları hədsiz sevindirir.




Heydər Əliyev Akademiyasının dərsləri davam edir



Rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev Akademiyası"nın növbəti 2 dərsi keçirilmişdir. I dərslər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Elvin Şixəliyev tərəfindən keçirildi. Dərsin mövzusu "Dörd günlük aprel döyüşü. Cocuq Mərcanlıya qayıdış" adlanırdı. II dərslər rayon Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Gültəkin Əzizova tərəfindən keçirildi. Dərsin mövzusu "Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda sənayenin vəziyyəti, sosial proqramlar" adlanırdı. Hər iki dərslər nüdəvamlərin fəallığı ilə davam etdi.

Cəsur döyüşçü, vətənpərvər eloğlumuz

Torpaqlarımızın ərazi bütövlüyü, Vətənimizin istiqlalyyəti naminə ağır döyüşlərdə şəhid olmuş oğullarımızla bərabər bu müqəddəs amal uğrunda sağlamlıqlarını itirmiş, ürəyi Vətən eşqi ilə düyünən cəsur həmyerlilərimizdən biri İntiqam Səttar oğlu Abdulovdur. İntiqam 1978-ci ildə Hacıqabul rayonunun Cəngən kəndində anadan olmuşdur. 1995-ci ildə Cəngən kənd orta məktəbini bitirən İntiqam 1996-cı ildə hərbi xidmətə yola düşmüşdür. O, xidmətini cəbhə bölgəsinin ən qaynar nöqtələrindən birində: Tovuzun Əlibəyli, Koxa Nəbi və Ağdam kəndlərində keçirmişdir. Atəşkəsin tez-tez pozulduğu, ermənilər tərəfindən təxribatların bitib tükənmədiyi, aramsız hücumların baş verdiyi bu ərazidə İntiqam düşmən təxribatlarının aradan qaldırılmasında dəfələrlə və yaxından iştirak etmişdir.



O, gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəldilməsində çox fəal iştirak edir. Həm döyüş fəaliyyətinə, həm də vətənpərvərlik tərbiyəsində aktivliyinə görə 2017-ci ilin avqust ayında İntiqam Abdulov Respublika "Qarabağ Qaziləri" İctimai Birliyi Hacıqabul rayon şöbəsinin sədri seçildi. Əvvəllər Qarabağ Əlillər Cəmiyyəti kimi fəaliyyət göstərən Birliyin fəaliyyətində əsas məqsəd Qarabağ müharibəsində fiziki sağlamlığını itirmiş şəxslərin cəmiyyətə inteqrasiya edilməsinə, onların reabilitasiyasına kömək etməkdir. Birliyin rayon şöbəsində 30 nəfərə yaxın əlil birləşir. İntiqam Abdulov Qarabağ döyüşlərində iştirak edən digər əlillərlə birlikdə cəbhə bölgələrində olur, əsgərlərimizin qarşısında çıxış edir, rayonumuzun məktəblərində keçirilən vətənpərvərlik tədbirlərində fəal iştirak edir. O, dövlətə, dövlətçiliyimizə sadıq bir insandır. Bu günlərdə keçmiş döyüşçü İntiqam Abdulovla görüşüb vəziyyəti ilə maraqlandıq. İntiqam böyük ruh yüksəkliyi ilə qeyd etdi ki, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu gün əmr versə birbaşa cəbhəyə yollanaram. Ötən ilin aprel döyüşləri həm Ordumuzun gücünü, eyni zamanda Prezidentimizin sərkərdəlik məharətini göstərdi. Bu döyüşlərdən sonra mənim Böyük Qələbəyə inamım birəon qat artdı, inandım ki, üçrəngli Bayrağımız Lələtəpə yüksəkliyindən sonra, Şuşada, Cıdır düzündə, Xankəndində, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalanacaqdır.

Arzularımız çin olsun, İntiqam! Biz də o günün yaxınlaşdığına qəlbən inanırıq.

Nazim Fətixanoğlu

"Mən Bayrağımı sevirəm" adlı tədbir keçirildi

Rayon Heydər Əliyev Mərkəzində 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə "Mən Bayrağımı sevirəm" adlı tədbir keçirildi. Tədbirdə mədəniyyət işçiləri, məktəblilər, dərnək üzvləri iştirak edirdilər. Dövlət Bayrağı günü ilə əlaqədar Mərkəzdə silsilə tədbirlər, sərgi və müsabiqələr keçirilmişdir.

Rayon İdman və Gənclər İdarəsi tərəfindən müsabiqə qaliblərinə Diplom və hədiyyələr təqdim olundu. Şeir müsabiqəsində qalib olmuş məktəblilər şeirlərini səsləndirdikdən sonra Mərkəzdə nümayiş olunan sərgilərə tamaşa olundu. Sonda xatirə şəkilləri çəkdirildi.

Aytən Zülfəliyeva,
rayon Heydər Əliyev
Mərkəzinin direktoru



Azərbaycanda aqrar sektorda vergitutma

Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd təsərrüfatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Müsahibələr göstərir ki, aqrar sektorun vergiyə cəlb olunması ilə bağlı vergi ödəyiciləri tərəfindən bir sıra suallar yaranır. Məsələn, aktuallığını nəzərə alaraq Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanovun Azərbaycan aqrar sektorda vergi tutma ilə bağlı müsahibəsini qəzetimizdə dərc edirik.

- Nicat müəllim, söhbətimizə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə müəyyən edilmiş anlayışlardan başlayaq: kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışları özündə hansı vacib şərtləri birləşdirir?

- Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilmişdir və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir. Həmin şəxslər həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olurlar. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən istehsalçılardan tədarük edilərək digər şəxslərə satılması, habelə hər hansı formada emal edilməklə satılması ümumi qaydada vergiyə cəlb edilir. Bu sahələrdə yaranan fikir ayrılığı və mübahisələrin aradan qaldırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərəhdərin müəyyən edilməsinə zərurət yaranmış və ötən ilin sonunda Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilərək Vergi Məcəlləsinə kənd təsərrüfatı məhsullarının istehsalı

və satışı anlayışı əlavə edilmişdir.

Vergi Məcəlləsinin 13.2.60-cu və 13.2.61-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı anlayışı özündə sənaye üsulu da daxil olmaqla heyvanların və quşların yetişdirilməsini, bəslənməsini, diri şəkildə olarkən onlardan məhsulların ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsini, kənd təsərrüfatı məhsullarının satışı sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə istehsal olunan canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirinə məruz qalmadan təqdim edilməsini nəzərdə tutur.

- Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?

- Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövrüyyətlər mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən

və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.

Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıların özəlirinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərəkət şəkildə satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir) vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alış-satışını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergi öhdəlikləri yaranır?

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

(davamı səh. 4-də)

Bayrağımız hər zaman ucalarda dalğalansın



Şəhər 9 sayılı tam orta məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Məktəbin geniş heyətində düzənlənən tədbirdə bayrağımızın keçmiş və bu günü barədə geniş məlumat verildi. Şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şerlər, rəqs və mahnılar səsləndirildi. Musiqi sədaları və məşəlin müşayəti ilə Azərbaycan Respublikasının Bayrağının meydanda dalğalandırılması tədbirə xüsusi həyəcan qatdı. Bayrağımızın rənglərindən ibarət şarlarla, "İlhamlı səhərlərim" mahnısının sədaları altında rəqs nömrəsi hamının cöhrəsində şən təbəssüm oyadı. Məktəbin direktoru Elbrus Əliyev Bayraq günü münasibətilə məktəbin kollektivini və şagirdləri təbrik edərək

bayrağın bizim üçün əhəmiyyətindən danışıb və həmişə onu yüksək tutmağı tövsiyə etdi.

Tədbirin sonunda mərkəzi şəhər kitabxanasının nümayəndəsi Maya Mehdi Bayraq Günü münasibətilə məktəb kollektivini təbrik etdi, bayrağımızın müqəddəsliyindən, alliyindən danışıb. Çıxış edənlər hər biri bayrağımızın daim ucalarda olmasını arzuladı.

Qoy həmişə bayrağımız ucalarda olsun!

O gün olsun bayrağımız Qarabağımızda dalğalansın!

Afət Piriyeva,
şəhər 9 sayılı tam orta
məktəbin təşkilatçısı



HACIQABUL

№ 19 (678) 18 noyabr 2017-ci il

Azərbaycanda aqrar sektorda vergitutma

(əvvəli səh. 3-də)

Bununla yanaşı, bazarlarda, yar-markalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabab blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

- Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması necə aparılır?

Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alışı və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanır. Yeni sahibkar 100 manatlıq kənd təsərrüfatı məhsulunu istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa mali salaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadığı halda bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanması olacaqdır.

- Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları necə müəyyən edilir? Bu cür torpaqlar üzrə torpaq vergisinin dərəcəsi necə müəyyən olunur və bu sahədə vəziyyət necədir?

Təyinatı üzrə istifadə edilən və ya istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışa əsasən müəyyən edilir. Həmin arayışda torpaqların üzrlü və ya üzrsüz səbəbdən istifadə edilməməsi göstərilir. Bu arayışlardakı məlumatlar əsasında həmin torpaqlar üzrə vergilər təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şerti bal üçün 0,06 manat, qeyd olunan torpaqlar istisna olmaqla təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə görə 2 manat məbləğində müəyyən edilməklə hesablanır.

Məlumat üçün bildirim ki, ölkə başçısının 1 iyun 2016-cı il tarixli 928 nömrəli Fərmanında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının dəqiqləşdirilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış «Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının təsdiq edil-

məsi haqqında» Qərar layihəsinə Vergilər Nazirliyi tərəfindən təkliflər verilmiş, görüşlər keçirilmiş və qarşılıqlı müzakirələr aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının formalaşdırılması yekunlaşdıqdan, torpaqlar və onların mülkiyyətçiləri (və ya istifadəçiləri) barədə məlumatlar həmin elektron məlumat bazasına daxil edildikdən sonra vergilərin düzgün hesablanması məqsədilə Vergilər Nazirliyi və bələdiyyələr real vaxt rejimində, məhdudiyatsız və fasiləsiz çıxış əldə etmiş olacaqlar.

- Kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşlarına əlverişli imkanların yaradılması üçün hansı güzəştlər müvcuddur?

Məlum olduğu kimi, Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi kənd təsərrüfatının əsaslı şəkildə inkişafını və bu sahəyə investisiya qoyuluşlarının artırılmasını təşviq etmişdir. Deyildiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən müvafiq vergilər üzrə güzəştlər tətbiq edilir: vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla 2019-cu ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, gəlir vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişdir.

Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların döviyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə bəzi malların idxalda ƏDV-dən azad edilməsini nəzərdə tutan maddələr Vergi Məcəlləsinə əlavə edilmişdir. Lakin Məcəllənin 159.10-cu maddəsinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi məqsədilə bəzi malların idxalının ƏDV-dən azad edilməsi ilə yanaşı, onların ölkə daxilində satışı da ƏDV-dən azad edilmişdir. Buraya aiddir: damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, toxumların yetiştirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı.

Bunlardan əlavə, mövcud qanunvericilik kənd təsərrüfatı məhsullarının

emalı ilə məşğul olan şəxslərin də bilavasitə əlaqəli olan fəaliyyət sahəsinə uyğun investisiya təşviqi sənədini almasına və həmin sənəd əsasında müvafiq vergi güzəştlərindən istifadə etməsinə imkan yaratmışdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azadılır.

- Kənd təsərrüfatı məhsullarının satışı prosesində hüquqi şəxslər və fərdi sahibkarlar arasında bağlanmış konsessiya müqaviləsi üzrə yaranan vergi öhdəlikləri necə müəyyən edilir?

Son zamanlar qanunvericiliyin tətbiqi barədə daxil olan sorğuların əksəriyyətinin təhlili zamanı məlum olmuşdur ki, fərdi sahibkarların hüquqi şəxslərin istehsal etdiyi malları konsessiya müqaviləsi üzrə təqdim etməsi əməliyyatı malların agent tərəfindən təqdim edilməsi əməliyyatı ilə qarışdırılır.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 808.1-ci maddəsinə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komissionçu) digər tərəfin (komitentin) tapşırığı ilə müzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.

Vergi qanunvericiliyinə əsasən komissiyaya qəbul edilmiş mallar «Malların təhvil-qəbul aktı» ilə sənədləşdirilir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alınır. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır. Elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri gören və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Malların komissiyaya verilməsi malların təqdim edilməsi hesab edilmədiyindən komitent tərəfindən komissionçuya verilmiş mallara görə elektron qaimə-faktura təqdim edilmir.

Vergi Məcəlləsinin 172.4.4-cü maddəsinə göstərilmişdir ki, agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstərildiyi vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almaları olduğu (aldığı) haqdır (mükafatdır).

Mülki Məcəllənin 800-cü maddəsinin müddəalarına əsasən konsessiya müqaviləsi üzrə konsessioner kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Mallar barəsində tapşırın konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşırının mallarının onun nəzarəti altında satışına qərantıya verəlməlidir.

Göründüyü kimi, tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış komissiya müqavilələri əsasında malların təqdim edilməsi agent vasitəsilə həyata keçirilə bilər. Bu zaman malların satışını komissiya müqaviləsi əsasında həyata keçirən agent üçün vergi tutulan əməliyyatın dəyəri satış üzrə xidmətlərin göstərilməsinə görə ona ödənilən haqdır (mükafatdır).


Konsessiya müqaviləsi əsasında alınmış malların satışından əldə olunan gəlirlər isə tam məbləğdə fərdi sahibkarın vergi tutulan gəlirlərinə (ümumi hasilata) aid edilməli və müvafiq vergilərin hesablanması dövlət büdcəsinə ödənilməsi təmin edilməlidir.



VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında vətəndaşların Ədliyyə Nazirliyinin rəhbərliyinə, baş idarə və idarə rəislərinə müraciət imkanlarını asanlaşdırmaq, Bakı şəhərinə, nazirliyin inzibati binasına getmədən də həmin şəxslərin qəbulunda ola bilmələrini təmin etmək məqsədilə regional ədliyyə idarələrində virtual qəbulla təşkil edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlər üzrə Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Neftçala rayon sakinləri ədliyyə nazirliyinin qəbul qrafikinə uyğun olaraq Şirvan regional ədliyyə idarəsinə müraciət etməklə idarədə quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə virtual qaydada nazirliyin rəhbər şəxslərinin, həmçinin baş idarə və idarə rəislərinin qəbulunda iştirak edə bilərlər.



Şirvan regional ədliyyə idarəsi Şirvan şəhəri, F.İsmayilov küçəsi 17 saylı ünvanda yerləşir.

Əlaqə telefonları: 021-215-60-23

021-215-67-27

Email: shirvan_rd@justice.gov.az

Elan

Əsədova Gövhər Məmməd qızının adına verilmiş JN-354 nömrəli həyətəni torpağın Şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin!

Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi rayon prokuroru Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Rayon Qeydiyyat Şöbəsinin müdiri Camal Cəfərova rayon prokuroru Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Hacıqabul rayon prokurorluğunun əməkdaşları rayon prokuroru Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov və kollektivi Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Rayon Maliyyə Şöbəsinin müdiri Vüqar İbrahimov və kollektivi Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Sabirabad rayon Mədəniyyət və Turizm İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov və kollektivi Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

58 sayılı Hacıqabul-Kürdəmir DSK-nın sədri Məhəmməd Hacıyev Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Mərkəzi rayon Xəstəxanasının baş həkimi Beydulla Qarayev və kollektivi Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

Nuruş, Çingiz, Şamo Həsənovlar Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

"Hacıqabul" qəzetinin redaktoru Xuraman Feyruz qızı, rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev və şəhər İƏD üzrə nümayəndə Laləzar İbrahimova rayon prokuroru Rövşən Maqşudova atası

Abid Maqşudovun

vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağlığı verir.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:

Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompüter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı

İndeks: 66975

Lisensiya: № 022579

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,

İ.Qayıbov küçəsi 4.

Tel: 4-32-00,

Tiraj: 1200